



## [ngiltrdki Azərbaycan sfirliyin hcum, ran v Azərbaycan dmnrlinin fitnsi](#)

mam Hseyin () mrasimlrin hrmt Azərbaycan Respublikasında xalqn danlmaz haqqdr qeyd

Arannews :Polis v qanunla mam H&uuml;seynin () adn &ccedil;kmy he&ccedil; kim mane olmaq olmaz. Bu zikri tkrarlamak v o bayra asmaq nfs almaq kimi bir eydir v m&uuml;stmlk&ccedil;ilr d bilmlidir ki, irazi firqsi v ingilis iliyi kimi .firqlr dstk verrk, ran v Azərbaycan xalqlar arasında fitn yarada bilmycklr D&uuml;nyann ikinci n m&uuml;h&uuml;m i &ouml;lksini idar etmk, onun &ouml;z&uuml;nmxsus qanunlarn, siyastlrini v strategiyalarn tlb edir v i mzhbi v .ayinlrin h&ouml;rmt bel bir &ouml;lkd insanlarn danlmaz h&uuml;ququdur illik kommunizm d&ouml;vr&uuml;nd Azərbaycan Respublikas xalqna tarix 70 boyu g&ouml;r&uuml;nmmi mhdudiytlrl slam v ilik haqqnda yazmaq, &ccedil;ap etmk, htta oxumaq icazsi verilmidir. Amma, onlar bu biliklri ifahi formada sindn siny &ouml;t&uuml;rm&uuml;lr. Onlar rhmt peymbri (s) v pak imamlara () eqi &uuml;rklrind yaatdlar. Bu insanlar yalnz sevdiklrinin matmind v ev-qbiristanlq yolunda &ouml;z aiq qlblrinin nidasn fryad etmk f&uuml;rstin !sahib idir

Sonunda kommunizm dald, az v qlm vurulmu qfl snd v onilliklrdn sonra slam diyarnn m&uuml;h&uuml;m olan bu yerindn &ldquo;Lbbyk ya H&uuml;seyn ()&rdquo; ssi glmy balad. Sovetlr birliyinin dalmasndan bu yana, &ouml;tn hr .g&uuml;nd bu torpaqda slam dini v ilik daha da r&ouml;vnqlnir Azərbaycanca yeni nsillr bu lahi manti &ouml;z dindar v h&uuml;seyn&ccedil;i ata v analarnn qlbindn layiqinc qbul etmi v bu bdi eqi ildn-il daha da zmtl .hayqrmlar

mam H&uuml;seynin () ad sradan bir s&ouml;z deyil, m&uuml;qdds bir s&ouml;z d&uuml;r. Bu s&ouml;z hans diyarda p&ccedil;ldansa, mam H&uuml;seynin () gmisi orada dayanacaq v &ouml;z izzt &ccedil;tirini o mmlktin halisin a&ccedil;acaq. mam H&uuml;seynin () nurunu snaqdan &ccedil;xaran hr bir xalq, bu nura susayar. Bu susuzluun yans d&uuml;nyadak .he&ccedil; bir yan il m&uuml;qayis oluna bilmz

Polis v qanunla kimsnin su i&ccedil;msin, nfs almasna mane olmaq m&uuml;mk&uuml;n deyil v ilr &uuml;&ccedil;&uuml;n mam H&uuml;seynin () adn &ccedil;kmk su i&ccedil;mk kimidir, nfs almaq kimidir, danlmaz bir haqqdr .v bel bir h&uuml;ququn qarsnn almasnn nticsi tam aydndr Hzrt Seyyid -uhdaya () zadarlq etmk v onu tbli etmk, i mzhbinin m&uuml;h&uuml;m ayinlrindndir v bu, Aura qiyamn flsfsin uyun olan mam H&uuml;seynin () h dflrin sdaq &ldquo;bildirmk&rdquo; v batil cbhdn brat .almaq (uzaqlamaq) demkdir

Akar olan odur ki, dini ayinlr dinin mahiyyti arasında g&uuml;cl&uuml; ballq var; bir trfdn, dinin drinliyi v sasna diqqt yetirilmdn, mrasimlrin zmtli ke&ccedil;irilmsi, sadc ruhsuz bir bdn olacaq; digr trfdn is, zahiri ayinlr v mli simas, &uuml;arlar olmayan dinin batini, mqsdin &ccedil;atmaz. Buna g&ouml;r .d, m&uuml;stmlk&ccedil;i g&uuml;clr bu mrasimlr h&ouml;rmtin leyhindirlr Mrasimlr h&ouml;rmtin sviyylr var, n y&uuml;ksk sviyyd h&ouml;rmt, qlb ddir; sonra zahiri v bdn &uuml;zvlrind, msln, sin vurmaq, g&ouml;z ya v s.; n aa sviyy .is budur ki, insan mrasimlri thqir etmsin v buna mane olmasn

Qafqaz ilri, llrind n qlm, n d q&uuml;drt olmad bzi mqamlar nqr almasaq, tarix boyu &uuml;zlrin olunan z&uuml;lmlr qalib glmi, tsirli bir strategiya olaraq, dini mrasimlr h&uuml;rmt etmkl, bu diyarn tarixinin b&uuml;t&uuml;n blalarnn arasndan axan bir su kimi, bu g&uuml;n qdr &uuml;z yoluna davam etmi v .&uuml;z kimliyini qoruyub saxlamdr

M&uuml;stmlk&ccedil;ilik iliyin yatm v susmu vicdanlar oyadan bir &ccedil;raq kimi g&uuml;c&uuml;n&uuml; dqiqrk edrk, bu &ccedil;ra s&uuml;nd&uuml;rmk &uuml;&ccedil;&uuml;n he&ccedil; bir addmdan l &ccedil;kmir. Bel ki, misal olaraq, azn siyastlrl dini thsil mrkzlri yaratmaq v ekstremizmi tbli etmkl, iliyin .nurlu &ccedil;ran g&uuml;zdn salmaa v lklmy &ccedil;almdr

D&uuml;nya m&uuml;slmanlarnn ali dini lideri Aytullah l&uuml;zma Seyid li Xamenei uzun illrdir ki, m&uuml;stmlk&ccedil;ilrin rhbrliyi altnda mzhblr arasnda xrc artrma v par&ccedil;alanma yaratmaqdan baqa he&ccedil; bir .funksiyas olmayan ngiltr iliyi problemi v fitnsini vurulayr

ngiltr ilri kimi tannm firqlr, bir g&uuml;n qm vurmaq v idn qddar sima n&uuml;mayi etdirmk kimi hrktlrl, bir g&uuml;n s&uuml;nni xsiyatlrini thqir etmkl v bu g&uuml;n ngiltrdki Azrbaycan sfirliyind fitn salmaqla, h&uuml;km&uuml; ngiltrnin ya ona oxarlarn &uuml;z&uuml;nd verilmi bir missiyan yerin yetirirlr. :Onlar bir g&uuml;lly bir ne&ccedil; qu vurmaq istyirlr ki, burada onlara iar edirik Birincisi; Azrbaycan Respublikasnn bayran thqir etmkl, slind d&uuml;nyann ;ikinci i &uuml;lksinin bayran thqir etmi olurlar

kincisi; bu azn firqnin mlrlini ran slam Respublikasna aid etmkl, &uuml;zlrin bal media bklri vasitsil bir n&uuml;v ran h&uuml;kumtini v xalqn bu yersiz hrktin .sbbkar kimi tqdim edir v bu yolla ran v Azrbaycan xalq arasnda fitn yaradrlar Uuml;&ccedil;&uuml;nc&uuml;s&uuml;; mam H&uuml;seynin () bayran& Azrbaycan Respublikas bayrann &uuml;n&uuml;n qoymaqla, slind i mzhbini Azrbaycan xalqnn vtnprvrlik hissrlri v mnafeyinin qarsna qoyurlar. Halbuki, bunun ksi dorudur. slam dinind vtnprvrlik imandan saylmdr. Misal olaraq, slam randa bu h&uuml;seyn&ccedil;ilr hegemon d&uuml;vltlr qarsnda ilik v ran slam Respublikasnn q&uuml;drt qollar saylr. Onlar, 8 ilik m&uuml;qdds m&uuml;dafi (ran-raq m&uuml;haribsi) d&uuml;vr&uuml;nd ran razisinin bir qarn bel d&uuml;mn tslim etmdilr. Habel, slam M&uuml;qavimt Cbhsin dstk vermkl, D-in raq v Suriyadak fitnsini zrrsizldirdilr v d&uuml;nya xalqlarnn g&uuml;z&uuml; .qarsnda real thl&uuml;kni aradan qaldrdlar

ilr v rann m&uuml;tftqlri d&uuml;nyada yegan g&uuml;cd&uuml;r ki, digr d&uuml;nya g&uuml;clri il m&uuml;qayisd mhdud say v imkanlara malik olmalarna baxmayaraq, beynlxalq tsir g&uuml;c&uuml;n sahib olmu, slam d&uuml;nyasnn maraqlar v tbii ki, ran slam Respublikasnn milli maraqlarnn sl m&uuml;dafi&ccedil;isi ola biliblr. mam H&uuml;seyn () bayra il d&uuml;nyann he&ccedil; bir azad &uuml;lksinin bayra arasnda he&ccedil; bir ziddiyyt v qardurma yoxdur v &ldquo;Ya H&uuml;seyn ()&rdquo; bayra ona sarlanlar .&uuml;&ccedil;&uuml;n xilas gmisi v hidayt edn bir &ccedil;raqdr

Qlbind mam H&uuml;seyn () sevgisi olan sgrlr olmasayd, Azrbaycan torpaqlar !?azad ola bilrdimi?! Dmir, tank, tyar v raket bir yeri azad ed bilrmi

Sonda qeyd edirik ki, tarix, x&uuml;susn d slam v ilik tarixin nqr salmaq s&uuml;but edir ki, m&uuml;slman bir xalqn qidsi il m&uuml;bariz v htta onlara mhl qoymamaq, hmi ks nticlr vermi, onlarn daha &ccedil;ox inki af etmsi v q&uuml;drtli olmasna sbb olmdur. Htta ola bilr ki, bzi yanl tsvv&uuml;rlr v mhdudiytytlr nticsind, damn o tayndan d&uuml;n radikal cryanlarn yaranmasna gtirib &ccedil;xarsn. Bu, Azrbaycan Respublikas h&uuml;kumtinin diqqt etmli

olduu v Azrbaycan Respublikasnda dindarlq v mrasimlr h&ouml;rmt yolunu  
a&ccedil;mal olduu bir msldir. Bel ki, m&uuml;stmlk&ccedil;ilrin sui-qsdı,  
ifrat&ccedil;l v fitnsindn amanda qalsn v Azrbaycann rfli v azad xalqnn  
.s&uuml;lh raitind, birg yaamas &uuml;&ccedil;&uuml;n rait yaratsn